

**MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT***(min AZN)*

<b>Mənfəət və zərər maddələri</b>	<b>İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla</b>
<b>1</b>	<b>3</b>
<b>Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>49,420</b>
kreditlər üzrə faizlər, cəmi	36,149
<i>neft sənayesi müəssisələri</i>	-
<i>energetika və təbii ehtiyatlar</i>	-
<i>sənayenin digər sahələri</i>	4,003
<i>ticarət və xidmət sahəsi</i>	18,312
<i>kənd təsərrüfatı</i>	905
<i>ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər</i>	1,550
<i>daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri</i>	3,663
<i>banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər</i>	352
<i>mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər</i>	-
<i>sair kreditlər</i>	7,364
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	170
digər banklarda depozitlər	1,914
qiymətli kağızlara investisiyalar	11,010
ticarət üçün qiymətli kağızlar	176
maliyyə lizinqi	-
<b>Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>14,636</b>
depozitlər üzrə faizlər, cəmi	11,256

<i>Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)</i>	277
<i>fiziki şəxslərin tələbli depozitlər</i>	37
<i>hüquqi və fiziki şəxslərin müddətli depozitləri</i>	10,943
AMB-nin kreditləri	516
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
bankların depozitləri	789
banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1,213
beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	313
mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	121
bank tərəfindən alınmış ipoteka kreditləri	-
bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
faizlərlə bağlı digər xərclər	428
<b>Xalis faiz mənfəəti</b>	<b>34,783</b>
<b>Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>9,716</b>
Hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	2,090
məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	3,814
digər xidmət növlərindən komissiyon gəliri	2,226
digər qeyri-faiz gəlir növləri	1,587
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>17,857</b>
əmək haqqı və digər kompensasiya növləri, cəmi	6,098
bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	3,756
<i>icarə haqları</i>	720

<i>amortizasiya</i>	1,519
<i>əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri</i>	579
<i>əsas vəsaitlərlə bağlı sair xərclər</i>	939
əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	8,003
<b>Xalis əməliyyat mənfəəti</b>	<b>26,643</b>
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	12,398
<b>Vergilər ödənilənədək xalis mənfəət (zərər)</b>	<b>14,245</b>
<b>Mənfəətdən ödənilən vergilər</b>	<b>2,539</b>
<b>Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)</b>	<b>11,705</b>
Hesablanmış dividendlər, cəmi	-